

TÜRKAN MƏMMƏDOVA

ULDUZLARIN ASTROMETRİK, FOTOMETRİK VƏ SPEKTRAL MÜŞAHİDƏSİ

Məqalədə, astronomiyanın əsas məsələlərindən birinə – Qalaktikanın quruluşunun öyrənilməsinə bacılmışdır. Bu məsələdə astrometrik müşahidələrlə yanğı, müasir texnologiyalar əsasında aparılan ulduzların fotometrik və spektral müşahidələri mühüm rol oynayır. Astrometrik və fotometrik ölçmələrlə ulduzlaradək məsafə, onların bucaq və faza sırası dəqiqləşdirilir. Ulduzların spektral müşahidəsi mühüm astrofiziki parametrləri: effektiv temperaturu, ulduzun işıqlığını xarakterizə edən ağırlıq qüvvəsinin sahə fəclini və kimyəvi tərkibini təyin etməyə imkan verir. Ulduzların müasir çoxşırıq fotometrik və spektral müşahidələrinin keyfiyyəti Qalaktika ailəsinin və onun peyklərinin mənşəyini, quruluşunu və dinamikasını tədqiq etmək üçün müşahidə bazası, yaradılmışa imkan verir.

Açar şüzlər: ulduz parallaksi, məxsusi hərəkat, ulduzun işıqlığı, mütəqəq ulduz ölçüsü, ulduz parıltılığı, fotometrik tədqiqatlar, spektral müşahidələr, sefeidlər, standart şəmlər üsulu, şita sürəti, effektiv temperatur, Qalaktikanın quruluşu, kainat.

Ulduzlaradək məsafənin təyin olunmasının əsasını sadə həndəsi ideya – kosmik triangulyasiya prinsipi təşkil edir. Yerdəki müşahidəçinin nöqtəyi-nəzərincə hər bir ulduz gəydə dəha uzaq səma obyektlərinə nəzərən böyük oxu ekliptika müstəvisinə parallel olan kiçik ellipsoidlər cizaraq Yerin əks olunmuş orbital hərəkatını nümayiş etdirir. Ellipsoidin böyük yarımxoxunun bucaq ölçüsündə ulduzun trigonometrik parallaksi adlanır və onu bucaq səniyələri ilə (qs – qövs səniyəsi) yaxud da milli səniyələrlə (mqs – milli qövs səniyəsi) ölçürler. Hətta yaxın ulduzlar üçün bu bucaq ölçüdəki kiçikdər və qs -nin hissələrini təşkil edir (mqs ələn), an yaxın ulduzun – Kentavrin Proksimisinin parallaksi 770 mqs -ə yaxındır). Ulduzların parallaksının ölçülülməsi olduqca mürakkəb bir texniki məsələdir. Bu sababdan da kosmik era başlayanaqda yerüstü teleskoplarla yalnız 13000-ə qədər ulduzun parallaksını ölçmək mümkün olmuşdur. Trigonometrik parallaksları shəhəriyyətli rolü olandan ibarətdir ki, onlar sadə həndəsi prinsiplərə əsaslanır və məsafənin ölçülməsi üçün obyektlərin fiziki təbiati haqqında heç bir əlavə bilik tələb olunmur [1].

Ulduzlararası məsafəni ölçmək üçün yeni ölçü vahidi – parsek (pk) daxil edilir. Bu məsafə, parallaksi 1 qs olan ulduzadək məsafədir və 1 parsek taxminən $3,08567810^{13}$ km, yaxud $3,26$ işıq ilini bərabərdir. Qalaktikada və onun hüdudlarından kənarda daha böyük məqyasalar üçün kiloparsek (kpk) və megaparsek (Mpk) kimi vahidlər daxil edilir ki, onlar da uyğun olaraq 1 min və 1 mln pk-ə bərabərdir. Parallakslar çox kiçik bucaqlar olduğunu, trigonometrik parallaksi məsafə arasında sadə əlaqə mövcuddur: $D(pk) = 1/p(qs)$. Parallaksla yanaşı ulduzların dəqiq koordinatları və məxsusi hərəkatları da ölçülür. 1989-1997-ci illərdə HİPPARCOS kosmik aparatı ilk dəfə olaraq bu parametrləri 118000 ulduz üçün 1 mqs tərtibində yüksək dəqiqliklə (məxsusi hərəkatlər üçün $1mqs/il$ dəqiqlik) ölçdü [3].

2013-cü ilin dekabrında 1 milyarddan artıq ulduzun parallaksi 0,1-0,01 mqs -na çatan fantastik dəqiqliklə ölçülməsi üçün nəzərdə tutulan GAIA astrometrik kosmik aparatı buraxıldı. Belə bucaq altında 0,1 mm qalnlıqlı insan tükü 200-2000 km tərtibində məsafədən görünür bilərdi. 2018-ci ildə Qalaktikanın 21st ulduz ölçüsündəkən olan təxminən 1,4 mlrd ulduz üçün yüksək dəqiqliklili astrometrik və fotometrik göstəricilərinin daxil olduğu GAIA missiyasının ikinci kataloqu nəşr olundu. Burada ulduz kataloqunun parlaq hissəsi üçün parallaksların dəqiqliyi 0,04 mqs -nə çatır. Bu o deməkdir ki, 2,5-3 kpk aralığında olan ulduzlar

üçün məsafələr 10%-dən yuxarı nisbi dəqiqliklə məlum olacaqdır ki, bu da ulduzların əsas fiziki parametrlərinin təyin olunması üçün tamamilə kifayət edir [2].

Yüksək dəqiqliklili trigonometrik parallaksi həll edilən məsələlərdən biri – ulduzun şüalanıldığı enerji ilə xarakterizə olunan ulduzların işıqlığı və onların mütəqəq ulduz ölçülərinin təyin olunmasıdır. Məlum olduğu kimi, ulduzun yaratdığı işıqlanma məsafənin kvadratı ilə tərs mütənasib olaraq zəifləyir və nəticə olaraq görünən ulduz ölçüsü məsafədən asılı olur. Tərife görə, 10 pk məsafə üçün (M) mütəqəq və (m) görünən ulduz ölçüləri üst-üstə düşürülər. Beləliklə, onlar öz əzələlərindən sadə

$$m - M = 5 \lg D(pk) - 5 + A$$

münasibəti ilə bağlıdır, burada D – pk-lə ölçülmiş məsafə, A – ulduzlararası udulma kəmiyyətidir. Bu ifadədən ulduzun məlum görünən ölçüsünü və mütəqəq ölçüsünü görə həmin ulduzadək məsafənin hesablanması üçün da istifadə oluna bilər [5].

İşıqlı etibarlı şəkildə təyin olunmuş ulduzları çox vaxt “standart şəmlər”, başqa sözlə məlum enerji ayırmalarına malik obyektlər adlanırlar. Bu ulduzlara görə belə obyektlərədək məsafəni təyin etmək olar. Qalaktikanın quruluşunun öyrənilməsində və məsafələrin universal şkalasının müəyyən edilməsində digər ulduzlar arasında asanlıqla tanınmalarına imkan verən xassələrə malik unikal “standart şəmlər” xüsusi rol oynayırlar. Onlara, xüsusi halda bəzi sinif döyündən dayışan ulduzlar: sefeidlər – işıqlığının döyünmə periodundan asılılığı yaxşı ifadə olunmuş yüksək işıqlılı ulduzlar və Liridlər – işıqlığının optikada yalnız kimyəvi tərkibindən, infraqırmızı diapazonda isə ham də periddən asılı olan qalaktik qalonun dayışan ulduzları aiddir. Xatırlatmaq yerinə düşər ki, ancaq bir neçə onlara qalaktikalardan, əsas kosmoloji “standart şəmlər” işıqlığı təyin olunmuşdur. GAIA layihəsinin son nəticələri nəzərə alınmaqla 2018-ci ilin aprel ayında dərc olunmuş trigonometrik parallakslar 2-3 kpk-a qədər məsafələri 10% dəqiqliklə təyin etməyə imkan verir. “Period – işıqlıq” asılılığı üzrə hesablanan sefeid məsafələr yaxın qalaktikalardan təpəsinədək, yəni 15-20 Mpk-dək məsafələrin hesablanması üçün kifayət qədər dəqiqdır. Liridlər, nisbətən zaif “standart şəmlər” kimi, Yerli Qrup qalaktikalardan sərhəddində, yəni 2-4 Mpk-dək tərtibədə məsafələrin ölçülməsi üçün yaxşı vəsiatdır. Ən parlaq “standart şəmlər” olan Ia tipli an yeni ulduzlar kainatın görünən sərhədlerinə çatan on böyük məsafələrin təyin edilməsi üçün istifadə olunur.

XX əsrin sonu – XXI əsrin əvvəli yüz milyonlarda ulduzlu əhatə edən fotometrik görünüş sahələrinin “bütün səma” epoxiası oldu. Müümən olan odu ki, bütün müasir görünüş sahələri çoxraklılıqlıdır. Məlum olduğu kimi, işığın ulduması ilə təhrib olunmayan ulduz rəngləri (onları normal rənglər adlanırlar) onların spektral siniflərinin və effektiv temperaturlarının göstəriciləridir. 2MASS (Two Micron All Sky Survey, diapazon 1,25-2,2 mkm, 471 mln ulduz) yerüstü layihəsi və WISE (Wide – field Infrared Survey Explorer, diapazon 3,3-22 mkm, 747 mln ulduz) kosmik layihəsi ulduz astronomiyasında mühüm rol oynadırlar [4].

İnfraqırmızı diapazonda müşahidələrin təkzib olunmaz üstünlüyü ondan ibarətdir ki, işığın ulduması hesabına ulduz ölçüləri ilə ifadə olunmuş ulduz parıltılığının zəifləməsi K zolağında (2,2 mkm) taxminən V vizual zolağda (0,55 mkm) olduğundan 10 dəfə azdır. WISE zolağında isə o, olduqca kiçikdir. UKIDSS (UKIRT Deep Infrared Sky Survey, diapazon 0,9-2,2 mkm, taxminən 700mln ulduz) görünüş sahəsi göy sferində camı 16%-ni əhatə edir, amma buraya çoxlu olduqca zəif ulduzlar daxildir və Qalaktika diskinin kompleks tədqiqi, o cümlədən, zəif qəhvəyi cirtdan ulduzların axtarılması üçün əsasən istifadə olunurlar [6].

Qalaktikanın və Yerli Qrup ailəsinin quruluşu və dinamikası ilə bağlı əsl inqilabi nəticələr SDSS (Sloan Digital Sky Survey, göyün Sloan fotometrik və spektral görünüş sahəsi)

layihəsi çərçivəsində alınmışdır. O, şimal səməsinin 35%-ni əhatə edir. 350-1000 nm diapazonda 260 mln-dan çox ilduz və 208 mln galaktika üçün fotometrik müşahidələr aparılmışdır. IPHAS/VPHAS+ görünüş sahələri 550-850 nm diapazonda. Qalaktikanın diskinin fotometrik öyrənilməsinə yönəldilmişdir, onlara ümumilikdə 540 mln ilduz daxildir. Göy sferinin təxminən 50% hissəsini əhatə edən SkyMapper Avstraliya layihəsinin gedidinda 350-1000 nm diapazonda 285 mln ilduzun parıltılığın ölçülənməsi təqdim edilir. Hayav adalarında (ABŞ) PanSTARRS (Panoramic Survey Telescope And Rapid Response System) layihəsi 400-1000 nm diapazonda, göy sferinin 75% hissəsində 1,9 mlrd ilduzun parıltılığının ölçüməsi üzrə uğurla yerinə yetirilmişdir. ABŞ-in Palomar rəsədxanasında göy sferinin böyük bir hissəsində, 600-700 nm (başlanğıcda) və 400-900 nm (layihənin müasir mərhələsində) diapazonda milyardlarla obyektiin parıltılığının ölçülənməsi məqsədi ilə Palomar Transient Faktory layihəsi və onun növbəti mərhələsi (intermediate Palomar Transient Faktory və Zwicky Transient Facility) yerinə yetirilir [7].

Spektroskopiya, ola bilsin ki, qız zəhmət tələb edən, lakin daha informativ optik tədqiqatlar əsuludur. Ona görə də biz kütləvi spektral layihələri də qeyd etməliyik. Bu layihələrin olduqca yüksək effektivliyi teleskopun görüş dairəsinə düşən yüzlərlə və minlərlə obyektiin spektrələrini eyni zamanda almağa imkan verən çoxlüli spektroqrafların tətbiq olunması ilə izah olunur. Bu, ilk növbədə, artıq yuxarıda qeyd olunan Sloan görünüş sahəsi çərçivəsində SEGUE-1, II, APOGEE-1, 2, MARVELS layihələri (1000 optik lifədək), RAVE (Radial Velocity Experiment, 150 optik lifli) Avstraliya layihəsi və məşhur LAMOST (Large sky Area Multi-Object fiber Spectroscopic Telescope, 4000 optik lifli) Çin layihəsidir. Əgər buraya GAIA missiyası çərçivəsində ölçülümiş 7 mln-dan artıq ilduzun bucaq sürəti də əlavə olunarsa, onda 2018-ci ilə olan vəziyyətə görə spektral müşahidə edilmiş ilduzların ümumi sayı təxminən 15 mln təşkil edər.

Onların çoxu üçün spektra görə əlavə mühüm astrofiziki parametrlər: effektiv temperatur, ağırlıq qüvvəsinin səthi tacili (ilduzun işıqlığını xarakterizə edən) və kimyəvi tərkib təyin edilmişdir. Ulduzların müasir çoxrəngli fotometrik və spektral müşahidələrinin həcmi və keyfiyyəti heyrət doğurur. Astrometri və fotometrik ölçmələrə görə ilduzlarda masəfa dəqiqləşdirilir, məxsusi hərəkətlərə və bucaq surətinə görə isə onların fəza sürətləri qiymətləndirilir. Yekunda onlar Qalaktika ailəsinin və onun peykərlərinin mənşəyini, quruluşunu və dinamikasını uğurlu tədqiq etmək üçün gözəl müşahidə bazası yaradır [8].

ƏDƏBİYYAT

1. Засов А.В., Постнов К.А. Общая астрофизика. Фрязино: Век 2, 2015, 575 с.
2. Каплан С.А. Физика звезд. 3 изд., Москва: Наука, 1977.
3. Кононович Э.В., Мороз В.И. Общий курс астрономии. Москва: УРСС, 2011, 544 с.
4. Куликовский П.Г. Звездная астрономия. Москва: Наука, 1985.
5. Марочник Л.С., Сучков А.А. Галактика. Москва: Наука, 1984.
6. Редактор-составитель академик А.М. Черепашук. Многоканальная астрономия. Фрязино: Век 2, 2019, 528 с.
7. Тейлер Р. Строение и эволюция звезд. Пер. с англ. Москва: Наука, 1973.
8. Шкловский И.С. Звезды. Их рождение, жизнь и смерть. 3 изд. Москва: Наука, 1984.

*AMEA Naxçıvan Bölməsi
E-mail: turkan.bao_anas_nb.com*

Turkan Mammadova

ASTROMETRIC, PHOTOMETRIC AND SPECTRAL OBSERVATIONS OF STARS

One of the key tasks of astronomy, the study of the structure of the Galaxy, is considered. An important role in this task is played along with astrometric observations, photometric and spectral observations of stars based on modern technologies. Astrometric and photometric measurements specify the distances to stars, their radial and spatial velocities. Spectral observations of stars make it possible to determine the most important astrophysical parameters: effective temperature, surface acceleration of gravity, characterizing the luminosity of the star and chemical composition. The quality of modern multicolor photometric and spectral observations of stars allows us to create an observational base for studying the origin, structure and dynamics of the populations of the Galaxy and its satellites.

Keywords: stellar parallax, proper motion, stellar luminosity, absolute magnitude, stellar brightness, photometric studies, spectral observations, Cepheids, standard candle method, line-of-sight speed, effective temperature, Galactic structure, universe.

Turkan Mamedova

АСТРОМЕТРИЧЕСКИЕ, ФОТОМЕТРИЧЕСКИЕ И СПЕКТРАЛЬНЫЕ НАБЛЮДЕНИЯ ЗВЕЗД

Рассмотрена одна из ключевых задач астрономии, изучение строения Галактики. Важную роль в этой задаче играют наряду с астрометрическими наблюдениями, фотометрические и спектральные наблюдения звезд на основе современных технологий. По астрометрическим и фотометрическим измерениям уточняются расстояния до звезд, их лучевые и пространственные скорости. Спектральные наблюдения звезд позволяют определить важнейшие астрофизические параметры: эффективную температуру, поверхностное ускорение силы тяжести, характеризующие светимость звезды и химический состав. Качество современных многоцветных фотометрических и спектральных наблюдений звезд позволяет создать наблюдательную базу для исследования происхождения, строения и динамики населений Галактики и ее спутников.

Ключевые слова: параллакс звезды, собственное движение, светимость звезды, абсолютная звездная величина, блеск звезды, фотометрические исследования, спектральные наблюдения, цефеиды, метод стандартной свечи, лучевая скорость, эффективная температура, строение Галактики, вселенная.

(AMEA-nın müxbir üzvü Əyyub Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İllkin variant	14.05.2020
	Son variant	08.06.2020